

"ZAKİR-LEYLA" NAĞILI

Yaxud həyat və sənət birliyinin zəngin bəhrəsi



Dünyada har şeyin, hər bir işin təməlində məhəbbət var. Bu, geniş anlamdır, böyük qüvvədir və bütövlükda çox nəsnələrə təsir və idarəcilik qüdratına malikdir. Qarşılıqlı məhəbbət xarıqalara yaradır, mümkünsüzü reallaşdırır, cansızə hayat verir. Əziz oxucu, buları düşünmək dərin sevgi üzərində qurulmuş bir ailənin sənət aləmində gördüyü mühüm işlər barədə yazmaq qərarına galdım.

Mən onları ilk dəfə milli rəqs qiyafasında 1978-ci ilin gəlişi ilə bağlı BEMZ-nin mədəniyyət və texnika sarayında Yeni il şənliyində görmüşəm. Onda hamın sarayın qarmon sinfində dərs deyir və "Yolka şənliyi"ndə, musiqi üçlüyünün tərkibində çalırdım. Zakir və Leyla hamın şənlikdə duet-rəqs "Naz elama" və hər biri ayrıca solo rəqslərlə çıxış edirdilər. Şənlikdə çıkış üçün

onları filarmoniyadan davat etmişdilər. Hamın vaxt məsum, saf gənclik illərini yaşayırdılar. İlk gündən mədəniyyət sarayı əməkdaşlarının və Yeni il şənliyində çalışan heyətin rəğbətini qazanmışdılar. Deyirdilər ki, bu cavanlar nişanlıdır. İfa etdikləri rəqslər o qədər maraqla qarşılanırdı ki...

Sonralar, 1997-2000-ci illərdə Bakı Xoreografiya Məktəbində işlədiyim zaman onlarla tez-tez rastlaşdım. Zakir müəllim və Leyla xanım orada dərs deyirdilər. Hər ikisi kollektivdə dərin nüfuz sahibi idi.

Zakir İsmayılov oğlu Ağayev 1956-ci il fevralın 9-da Bakının Bülbülə qəsəbəsində anadan olub. 1963-1973-cü illərdə 208 sayılı orta ümumtəhsil məktəbində oxuyub. Milli rəqsə həvəs onu Suraxani mədəniyyət sarayına (hazırda S. Bəhlulzadə adına) gətirib. Burada məşhur rəqqas Ramiz Məmmədovun rəhbərlik etdiyi rəqs qrupunda 5 il sənət qaydalarını öyrənib. 12 yaşından

26-lar mədəniyyət sarayının özfəaliyyət rəqs qrupunda oynayıb. Qrupun rəhbəri məşhur xoreoqraf, Xalq artisti Böyükəga Məmmədov onun istedadını nəzərə alaraq Y.Qaqarin adına mərkəzi pioner və məktəblilər evinin (hazırda T.İsmayılov adına uşaq və gənclərin yaradıcılıq mərkəzi) "Cücalərim" rəqs ansamblına cəlb edib. Bacarıqlı oğlan hamın kollektivlərdə böyük sənətkar B.Məmmədovdan sənətin çox sırlarını öyrənib və incəlikləri əzx edib. Z.Ağayev 1973-cü ildə müsabiqə yolu ilə Azərbaycan Dövlət Filarmoniyasının mahni və rəqs ansamblına işə qəbul olunub və az vaxtda özünü doğruldu. Kütləvi rəqslərdə solist olaraq texniki hərəkatları və diz üstü mürəkkəb füqurları yerinə yetirib. Populyar "Bulaq başında" rəqs quruluşunda Əməkdar artist Zemfira Həsənova böyük ustalıqla solo ifa edib. Ansamblda solist olduğu dövrə 30-dan çox ölkədə milli rəqs sənətimizin təmsilçisi olub. Z.Ağayev 1974-1976-cı illərdə Macarıstanda Sovet ordusu sıralarında xidmət edib. Əsgərlikdən sonra doğma iş yerinə qaydırıb.

Bu məqamda onun hayat və sənət, ömrü və iş yoldaşı barədə da söhbət açaq: Leyla (əsl adı Yelena) Yuryevna Ağayeva 1961-ci il oktyabrın 6-da Bakıda dünyaya gəlib. Əslən ukraynalıdır. 0, 3 il 214 sayılı məktəbdə, sonra isə Bakı Xoreografiya Məktəbinin klassik rəqs şöbəsində oxuyaraq Yelena Butinina, Roza Hacıyeva, Ella Almazova, Tamara Cəfərova kimi sənət müəllimlərindən dərs alıb və Xalq artisti, görkəmli baletmeyster Xumar Zülfüqarovanın sinifini bitirib. Leyla xanımın məktəbi bitirməyi 1979-cu il təsadüf edib və hamın ildə Zakir Ağayevla ailə qurub. Elə o zamandan da sevimli, dəyərli, etibarlı, vəfali, qarşılıqlı anlaşıqlı, həm də çox sadiq məsləkdaş olmaqla ömrü və sənət yollarında birləşdə addımlayaraq rəqsa öz töhfələrini verməkdədirler.

“Onları eyni yolda birlikdə addımlamağa sövq edən Dövlət Filarmoniyasının mahni və rəqs ansamblında çalışmaları olub. Burada hər biri bəhralı yaradıcılıq yolu keçərək geniş təcrübə qazanıblar. Zakir və Leylanı bir-birinə bağlayan, həmişəlik birləşdirən qarşılıqlı sevgi idisə, həm də rəqs sənətinə, yaradıcılıq işinə dərin məhəbbət id. Bu iki şəxsin həyatını şirin nağıla bənzətsək, sahv etmərik. Əsl məhəbbət nağılı kimidir və sonluğunu xoşluqla, uğurla və xoşbəxtliklə başa çatıb. Fəqat, başa çatıbmı? Xeyr, halə də davam edir. Bunu "Zakir və Leyla" nağılı adlandırmaq olar.

Leyla hala Xoreografiya Məktəbinin şagirdi ikən, 15 yaşında mahni və rəqs ansamblına işə qəbul olunub. Onu rəqs sənətimizin sütunu, dərin bilicisi, görkəmli xoreoqraf Əlibaba Abdullayev kaşf edərək "Toy" kompozisiyası üçün ansambla gətirib. Bu rəqsədə Müslim adlı rəqqasla solo ifa edib.

Leyla ansamblda "Vərzəli-Mirzəyi", "Dağlar gözəli", "Lalalar" və "Naz elama" rəqslərində və "Azərbaycan suitası"ndakı solo ifaları ilə həmişə tamaşaçı diqqəti və sevgisi qazanıb. "Ağ çıçak"da üç rəqqaşadan biri olaraq Leylanın ifası nacib, gözəl hissələr və inca, zərif duyğularla necə də təravətli alındı... O, "Naz elama"də Zakir Ağayev, Əvəz Qasımov və Fərhad Valiyevlə tərəf-müqabil olub. Xarici ölkələrə səfərlərə həmişə Zakirla birləşdə gedib. Onları bir medalın iki üzünə bənzətmək də olar. 1978-ci ilə



qədər mahnı və rəqs ansamblında çalışıblar.

Leyla və Zakir Ağayevlər AR Mədəniyyət Nazirliyinin xətti ilə Rusiyaya göndərilərək 1988-1994-cü illarda QTİS-da (Государственный Институт Театральных Искусств – Дövlət Teatr Sənəti İnstitutu) oxuyublar. İnstitutda professorlar və görkəmli alımlar dərs deyiblər. Zakir və Leyla buranı bitirərkən isə bu tədris müassisəsinin adı RATİ (**Российская Академия Театральных Искусств – Rusiya Teatr Sənəti Akademiyası**) olub. İxtisas üzrə İqor Moiseyev və Lev Qolovanovdan dərs alaraq baletmeyster sənətinin sırlarını, rəqs quruluşları qaydalarını, dünya xalqlarının rəqslarını öyrəniliblər. Zəngin program asasında keçilən bütün dərslər burada təhsil alan hər bir tələbə kimi Zakir və Leylanı da mükamməl sənət adamı və geniş bilikli ixtisaslı kadr kimi yetişdirib. Ali təhsil ocağında dünya xalqları rəqslarının tarixi, klassik, balet, bal rəqsları, müasir xoreografiyaya aid bütün qaydalar, müasir rəqslərə istiqamət və s. öyrənilir, proqrama əsasən ümumi dərslərdən əlavə, bəstəkarla və rassamla iş tədris olunurdu. Humanitar fənlər üzrə dərs deyənlər da əvvəllər xoreografiya təhsili alan kadrlar idilər. Bura da dönyanın çox ölkəsindən olan tələbələr təhsil alır, rejissor-baletmeyster ixtisasına vivalənlərlər.

Zakir ve Leylannın fikirlərindən: "Doğrudan da, rəqs sənətində, baletmeysterlikdə rejissor işi var. Rəqsin dili, sözləri,

fikirları hərəkətlərdədir. Burada sevgi, məhəbbət hissələri, dostluq, yoldaşlıq, mübarizə və digər münasibətlər hərəkətlərlə ifadə olunur".

1992-2009-cu illarda Bakı Xoreoqrafiya Məktəbinin xalq rəqsləri şöbəsində dərs deyiblər. Xeyli uğurlu yetirmələri olub. Onlar müxtəlif yerlərdə çalışıb böyük, səmərəli yaradıcılıq yolunu keçmiş və xoreoqrafiya sənətində dərin iz qoymuşlar.

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində baletmeyster kafedrası yaradıb 1997-2007-ci illarda burada dərs deyiblər. Zakir dosent, Leyla baş müəllimdir. Təhsil ocağında həmin kafedranın açılması bilavasita bu iki şəxsin təşəbbüsü ilə reallaşıb. Buraya Xoreoqrafiya Məktəbini, İncəsənət Gimnaziyasını rəqs sənəti üzrə bitirənlər qəbul olunur, Opera və Balet Teatri, milli rəqs sənəti üzrə mütəxəssislər və quruluşçu baletmeysterlər hazırlanır.

1989-1992-ci illərdə Dövlət Muğam Teatrında baletmeyster işləyəndə müğamlarda səslənən dəramad, rəng, diringi və təsniflər üzərində qurduqları rəqs kompozisiyaları olduqca maraqlı qarşılanmışdı. Onlar 1997-2014-cü illərdə R.Behbudov adına Dövlət Mahnı Teatrında da maraqlı rəqs quruluşları vermişlər. R.Behbudovun üslubunu qoruyub saxlayaraq repertuarındaki mahnılar üzərində hazırladıqları rəqslardə həmin əsərin qayasını, süjetini, mazmun və mahiyyətini canlandırmışlar.

Zakir ve Leyla aldığı yüksek təhsil və qazandıqları təcrübə sayasında teatrlarımızın baletmeyesterinə çevrilmişlər. Onlar Rus Dram Teatrı, Milli Dram Teatrı və Kamera Teatrında quruluşçu baletmeyester kimi tamaşaların uğuruna xidmat etmişlər. 1996-

Zakir ve Leylanın fikirlərindən: "Doğrudan da, rəqs sənətində, baletmeysterlikdə rejissor işi var. Rəqsin dili, sözləri, ci ildən Musiqili Teatrda Z.Ağayev baş baletmeyster, L.Ağayeva baletmeyster olaraq indiya qədər hazırlanmış müxtəlif mövzulu,

türbəcür səpkili, sayagalmaz əsərlərə verdikləri rəqs quruluşları ilə bir daha öz yüksək peşəkarlıqlarını sübut etmiş və geniş ictimaiyyatdə tanınmışlar.

Zakir və Leyla Ağayevlər filmlərə də quruluşlar veriblər. Bu sıradə "Azərbaycanfilm" in lenta aldığı (rejissor Ramiz Həsanoğlu) "Sübhün safiri", "Şaman dualarından gələn sənət" (rejissor Əbdül Mahmudbayov), "Özbəkfilm" in çəkdiyi naqıl-film və 2016-cı ildə Amerika kinematoqrafçılarının Bakıda ərsəyə gətirdikləri "Əli və Nino" bədii filmini göstərə bilərik.

Yüksək səviyyəli mütəxəssis kimi bir çox ölkələrə davət al-salar da, razılışmayıblar. "Hara getsək, 1 aydan artıq qala bilmərik, – deyirlər. – Bizi vətən özünə çəkir, çünki doğmalar, dostlar, qohumlar, yoldaşlar buradadır. Biz onlarsız, vətənsiz dəri xırıq və neç yerdə yaşaya bilmirik".

Bildirik ki, sənətkarlar 2014-cü ildə Küveytə 5 illik dəvəti qəbul etməyiblər, halbuki, onlara hər cür şərait yaradılır və yüksək maaş təklif olunurdu. Qarşı təraf 3 il, daha sonra 1 il təklif etsa da, razılıq ala bilməyiblər. Zakir və Leyla 3 aylıq təklifa "yox" demiş, orada yalnız 1 ay işləməyə razılıq vermişlər. Zakir Ağayevin söylədiklərindən:

"Geniş imkanlı, hər cür şəraitli, böyük bir mədəniyyət müəssisəsi idi. Orada 8-13 yaş arasında və 17-dən 25 yaşa qədər iki qrup yaratdıq. Hər gün 7 saat işləyirdik. Dərslərdə əvvəl onların öz rəqslarına aid hərəkətləri keçirdik. Sonra isə klassik (balet)



va Azərbaycan milli rəqslərini öyrətdik. Oğlanlarla mən, qızlarla isə Leyla xanım məşğul olurdu. Az zamanda çox şəyə nail olduq. Ayın sonunda beş rəqs təhvil verdik, halbuki, onlar bizi dən üç rəqs istayırdılar. Bizim milli rəqslərdən "Yallı" (kütləvi) və "Görüş" (duet, bir oğlan, bir qız) adlı rəqsa quruş vermişdi. Üç balet rəqsi də hazırlamışdıq. Bütün rəqs quruluşları üçün gözəl palтарlar tikilmişdi. Mədəniyyət mərkəzinin rəhbərliyi, rəqs edənlərin valideynləri və yaxınları o qədər razı qaldılar ki... Onların sevincini sözlə ifadə etmək mümkün deyil. Hami yaxınlaşış təşəkkürünü bildirir və bizim orada qalıb işləməyimizi xahiş edirdi".

Yetirmələri də çoxdur, neçəsinə Xalq artisti və Əməkdar artist fəxri adları verilib. Zakir Ağayevin özü də mart ayının əvvəlində "Əməkdar artist" fəxri adına layiq görünlüb.

Onlar bütün yaradıcılıq yolunu birgə keçib, uğurları birlikdə qazanıblar. Maraqlı nağıla dönümüş sənət və hayat günbəğün şirinlaşır. Axi qoşa qanaddırlar, sənət səmasında birgə pərvazlanıblar. Uğurlar olsun!

Ahsan Rahmanlu